

Səfərova A.Q.

NEONATAL QICOLMALARIN MÜALİCƏSİNİN EFFEKTİVLİYİNİN ELEKTROENSEFALOQRAFIK VƏ MAQNİT REZONANS TOMOQRAFIK PREDİKTORLARI

*Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Nevrologiya və klinik neyrofiziologiya kafedrası, Respublika Diaqnostika Mərkəzi, Bakı*

Neonatal qicolmaların müalicəsinin effektivliyinin obyektiv prediktoru kimi EEG və MRT patternlarının rolunu qiymətləndirmək məqsədilə tədqiqat aparılmışdır. Stasionara qəbul edilmiş neonatal qicolmalar diaqnozlu 250 yenidögülmüş xəstəlik tarixçələri ucdantutma metodu ilə təhlil edilmişdir. Xəstələr onları səciyyələndirən əlamətlərə (klinik, anamnestik, EEG və MRT) və əlamətlərin variantlarına görə qruplaşdırılmış, qrupların hər birində letallığın, yaşılaşmanın və sağalma ehtimalının səviyyəsi və 95% etibarlılıq intervalı qiymətləndirilmiş, χ^2 meyarı ilə qruplararası fərqli dürüstlüyü müəyyən edilmiş, müvafiq olaraq risk amilləri aşkar edilmişdir.

Alınmış məlumatlara əsasən neonatal qicolma sindromu fonunda perinatal patologiyalarda MRT və EEG patternlarının müalicənin effektivliyinin prediktoru kimi fərqli həssaslığa, spesifikasiya və proqnostik əhəmiyyətə malik olduğu müəyyən edilmişdir.

Müəllifin fikrincə, MRT (kistoz ensefalomalyasiya, qarışq atrofiya tipli hidrosefaliya, beyin qabığı boz maddasının işemik zədalanması) və EEG (əsas ritmin kəsilməsi, əsas ritmin λ -Q diapozonunda olması, iti-ləng dalğa kompleksi, Q ritmi diapozonunda kəskin dalğalı alışma, α - β diapozonunda kəskin dalğalı alışma, iktal epileptik aktivlik, iti-ləng dalğa kompleksi formasında fokal ritmik aktivlik) patternləri neonatal qicolma sindromlu perinatal patologiyaların stasionar müalicəsi zamanı letallığın riskinin prediktorlarındır. Neonatal qicolmaların letallılıqla nəticələnməsi prediktorlarının spesifik əlamətlərinə iktal epileptik aktivlik (94,6%), α - β ritmi diapazonunda kəskin dalğalı alışma, beyin qabığı boz maddasının işemik zədalanması (94,1%) aiddir.

Açar sözlər: müalicənin effektivliyi, neonatal qicolmalar, EEG və MRT patternləri

Ключевые слова: эффективность лечения, неонатальные судороги, ЭЭГ и МРТ паттерны

Key words: treatment efficiency, neonatal seizures, EEG and MRT patterns

Neonatal qicolmaların diaqnostikası və müalicəsi üzrə tədqiqat xarakteri aparan müəllifin fikrincə, klinik, elektroensefaloqrafik (EEQ) və maqnit rezonans tomoqrafik (MRT) əlamətlərə görə qoyulan diaqnozlarda bəzi uyğunluqlar ola bilər. Ən etibarlı müayinə metodu video elektroensefaloqrafik monitoring hesab edilir [1-3]. Xüsusən bu monitoring maqnit rezonans tomoqrafisi ilə qoşa həyata keçiriləndə patoloji prosesləri aşkar etmək asanlaşır. Elmi ədəbiyyatda mübahisə doğuran məsələlərdən biri – neonatal qicolmaların müalicəsi məqsədilə antiepileptik dərmanların təyini ilə bağlıdır. Bir sıra alımlar hesab edirlər ki, bu dərmanlar bütün hallarda zəruri deyil, onlar yalnız neonatal qicolmaların epileptik formalarının müalicəsi üçün

təsviyyə edilir [4].

Neonatal qicolmaların müalicəsi Riviello S. [5] tərəfindən mükəmmal şərh edilmişdir. Standart müalicəyə fenobarbital – 20 mq/kq; fenitoin – 20 mq/kq, fosfenitoin – 20 mq/kq; lorazepam – 0,05-0,1 mq/kq, diazepam – 0,25 mq/kq daxildir [6]. Neonatal qicolmaların müalicəsinin effektivliyinin obyektiv meyarı EEQ və MRT prediktorları ola bilər.

Tədqiqat işi neonatal qicolmaların müalicəsinin effektivliyinin obyektiv prediktoru kimi EEQ və MRT patternlarının rolunu qiymətləndirmək məqsədilə aparılmışdır.

Tədqiqat material və metodları. Neonatal qicolmaların müalicəsinin effektivliyi və effektivliyinin prediktorları K.Fərəcovaya adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bazasında öyrənilmişdir. Ucdantutma metodu ilə neonatal qicolma diaqnozl 250 yenidögül-

muşun xəstəlik tarixçələri təhlil edilmişdir. Uşaqların yaşı 0 - 27 gün, həstəsiyə yaşı isə 23 - 41 həftə təşkil etmişdir. Onların kompleks klinik müayinəsinə fonunda EEQ və MRT müayinəsi ilə tomin edilmişdir.

Uşaqların öksürivindən qarışış formalı (91 nəşr).

İşte deyim, "şəhər qurğuları" (11 növ), 75 nöfrində fokal-klonik, 36 nöfrində müxtəlif fokal-klonik, 48 nöfrində tonik qıçılormalar qeyd edilmişdir. Əsas etioloji amil kimi 128 uşaqla morkazı sinir sisteminiñ hipoksisiyi və işemiyası mönşəli encefalopatiya, 30 nöfrda kallədaxili hamotoma və morkazı sinir sisteminiñ hipoksisiyi, 35 nöfrda metabolik disbalans, 12 nöfrda kolloidalxılı qanşızma, 25 nöfrda sepsis, 10 nöfrda meningo və 10 nöfrdə digar sabablı xəstələrlərdir.

Uşaqların EEQ-nin nöticələri mövcud olan (1. dərəcə) təsnifat üzərindən düzülmüşdür [7, 8]. Fon aktivitiyinin tipi (fasılılı və ya daimlı), maksimal və minimum amplituda, fon aktivitiyində tıslıklı dizişsizliklər (yuxarı - aşağılıq), qıçılma patternlərinin olması. EEQ monitorinqinin nöticələri Rusiya Federasiyasında təsdiq edilmiş protokol məniñən qaydalarındır [7].

Müalicənin nəticələrini qiymətləndirmək üç
meyardan istifadə edilmişdir.

- Letalliq (neonatal qicolmaların və onların əsas nəşəbi olan perinatal patologiyaların müalicəsinin tam uğursuz nəticəsi);

Cədvəl. Neyrovizuallaşmanın nöticələri və elektrobioloji aktivliyin səciyyələrindən asılı neonatal qıçılmalanın müalicəsinin effektivliyi

Öləmələr	Öləmələrin variantları	Var+ Yox-	Ölüm		Sağalma		Yaxşılaşma	
			n	%	n	%	n	%
MRT paternləri	Kistoz encefalomalyasiya	+ (38) -(212)	7 21	18,4±4,5 9,9±3,5	9 92	23,7±5,0* 43,4±5,8	22 99	57,9±5,7 46,7±5,8
	Qarşılık atrofiya tipli hidrosefaliya	+ (60) -(190)	10 18	16,7±4,3 9,5±3,4	16 85	26,7±5,1* 44,7±5,8	34 87	56,6±5,8 45,8±5,2
	Beyin qabığı boz maddəsinin içəmik zəddi	+ (25) -(225)	6 22	24,0±2,7* 9,8±1,8	5 96	20,0±2,5* 42,7±3,1	14 107	56,0±3,1 47,5±3,1
	Ösə ritmin λ-Q diaipozonunda olmasına	+ (80) -(170)	13 15	16,3±2,3* 8,8±1,8	19 82	23,8±2,7* 48,2±3,1	48 73	60,0±3,1* 43,0±3,1
EEQ oləmələr	İti long dalğa kompleksi	+ (42) -(208)	7 21	16,7±2,3* 10,1±1,9	8 93	19,0±2,5* 44,7±3,1	27 94	64,3±3,0* 45,2±3,1
	Q ritmi diaipozonunda koskin dalgalı alışma	+ (48) -(202)	9 19	18,8±2,5* 9,4±1,8	17 84	35,4±3,0 41,6±3,1	22 99	45,8±3,2 49,0±3,2
	α-β ritmi diaipozonunda koskin dalgalı alışma	+ (18) -(232)	5 23	27,8±2,8* 9,9±1,9	4 97	22,2±2,6* 41,8±3,1	9 112	50,0±3,2 48,3±3,2
	İktal epileptik aktivlik	+ (18) -(232)	6 21	33,3±3,0* 9,5±1,9	5 96	27,8±2,8* 41,4±3,1	7 114	38,9±3,1 49,1±3,1
“İti long dalğa” kompleksi formasında fokal ritmik aktivlik	“İti long dalğa”	+ (24) -(226)	7 21	29,2±2,9* 9,3±1,8	8 93	33,3±3,0 41,2±3,1	9 112	37,5±3,1 49,5±3,2

Qeyd: • əlamətlərin qeydə alındığı və alınmadığı qrupların nəticələri arasındaki fərqlərin statistik etibarlılığı ($p<0,05$)

- Yaxşılaşma (neonatal qıçılmaların dərmə qəbulu sonunda aradan qalxması;

şəxsi qıçolma əleyhinə dərmanları qəbul etmək
sərti ilə evə vaxtlaq imkanı);

- Sağyalma (neonatal qicolmaların kəsilməsi perinatal patologiyaların qicolmaya səbəb kimi rolunur azalması)

Xəstələr onları səciyyəli olardırları olamalılarda (klinik anamnəstik, EEG və MRT) və olamalılarda variyantlarında görə qruplaşdırılmış, qruplaşan hər birində lətlilik yaşlılaşma və sağalma etibarına səviyyəsi və 95% etibarlılıq intervalı qiymətləndirilmiş, χ^2 məyarı ilə qruplararası forqo dürüstlüyü müəyyən edilmişdir. Səmərəmələşməni təmin etmək üçün əsaslı məqsəd olaraq

muvaraq olarak risk ameliyi arasındaki ilişki [9]. Müalicenin noticolerine tosus eden bütün olamaların prediktoru kimi aşağıdaki göstəricilər hesablanmışdır: olamətin həssaslığı (Sc), spesifikasiyyi (Se), pozitivliyinin proqnostik əhəmiyyəti ($PV+$), neqativliyinin proqnostik əhəmiyyəti ($PV-$) [9, 10].

Tədqiqatın nəticələri. Neonatal qicolmalar fonunda perinatal patologiyaları xəstələrin müalicəsinin natiqlərinin elektrobiolojik aktivlikdən asılılığı barədə məlumatlar cədvəldə aks olunmuşdur.

MRT patterni kimi diqqəti cəlb edən olamətlərdən biri kistoz encefalomalyasiyadır. Bu olamətin qeyd alındığı və qeydə alınmadığı qruplarda neonatal qicolmanın müalicəsi müvafiq olaraq $18,4\pm4,5$, $9,9\pm3,5\%$ hallarda letalılıqla nüticənləşmişdir ($p>0,05$). Qeyd olunan qruplarda müalicənin sağalma ilə bitməsi müvafiq olaraq $23,7\pm5,0$, $43,4\pm5,8\%$ xəstədə qeydə alınmışdır. Kistoz encefalomalyasiya fonundan müalicənin sağalma ilə bitməsi ehtimalı $1,8\pm0,5\%$ dəfə azdır. Bu olamətin müalicənin sağalmanın ilə bitməsinin prediktoru kimi həssaslığı (sağalmış uşaqlar arasında kistoz encefalomalyasiyanın aşkar edilməsi) $8,9\%$, spesifikasiyi (sağalma baş vermayan hallarda xəstələrdə encefalomalyasiyanın olmaması ehtimalı) $80,5\%$, pozitivliyinin prognostik şəhəriyyəti (kistoz encefalomalyasiya fonundan sağalma ehtimalı) $23,7\%$, neqativliyinin prognostik şəhəriyyəti (kistoz encefalomalyasiya olmayan xəstələrdə sağalmanın baş vermeməsi ehtimalı) $56,6\%$ olmuşdur.

Qarışq atrofiya tipli hidrosefaliya aşka edilmiş vs aşka edilmiş xəstələr arasında letliqliq müvafiq olaraq $16,7 \pm 4,3$ və $9,5 \pm 3,4\%$ təşkil etmiş və bir-birindən statistik dürüst fərqlənməmişdir ($p>0,05$). Amma müalicənin sağalmışlığı ilə bitməs ehtimalına görə ($26,7 \pm 5,1$ vs $44,7 \pm 5,8\%$)

fırq statistik dürüst olmuşdur. Qarışq atrofiya tipli hidrosefaliya fonunda neonatal qıçılmalarda sağalma ehtimalı 1,7 daftardır. Bu olamatın xəstələrin sağalma ehtimalının prediktoru kimi həssaslığı (sağalananlar arasında qarışq atrofiya tipli hidrosefaliyanın rastgalmə tezliyi) 15,8%, spesifikliyi (sağalma qeydə alınmadığı hallarda qeyd olunan olamatın olmaması ehtimalı) 70,5% pozitivliyinin proqnostik əhəmiyyəti (qarışq atrofiya tipli hidrosefaliya fonundan sağalma ehtimalı) 26,7%, neqativliyinin proqnostik əhəmiyyəti (qarışq atrofiya tipli hidrosefaliyanın fonunda sağalmanın baş verəməsi ehtimalı) 55,3%-dir.

Pasiyentde qarışq atrofiya tipli hidrocefaliyan olub-olmamasından asılı xəstələrin yaxşılaşması ilə evə yazılıması ehtimalı statistik dürüst dəyişməmişdir ($56,6 \pm 5,8$ və $45,8 \pm 5,8\%$; $<0,05$).

Beyin qabığı boz maddəsinin işemik zədəsi olan və olmayan usaqlar arasında letallıq ehtimalı bir-birindən statistik dürüst fərqlənir ($24,4 \pm 2,7$ vs $9,8 \pm 1,6\%$; $p<0,05$). İşemik zədalənmənin letallığın prediktoru kimi həssaslığı (ölən usaqlarda bu olamətin aşkarlanma ehtimalı) 21,4%, spesifikasiyyi (sağ qalmış usaqlarda həmin olamətin olmaması ehtimalı) 91,4%, pozitivliyinin prognostik əhəmiyyəti (həmin olamət fonunda letallıq ehtimalı) 24,0%, neqativliyinin prognostik əhəmiyyəti (həmin olamətin olmaması fonunda sağalma ehtimalı) 90,2% olmuşdur. Göründüyü kimi, beyin qabığı boz maddəsinin işemik zədalənməsi MRT patterni kimi spesifik və neqativliyinin prognostik əhəmiyyəti yüksək olub prediktordur. Bu patternin olmasının və olmamasının neonatal qıçılmalarda sağalma ilə bitməsi ehtimalı da (müvafiq olaraq $20,0 \pm 2,5$ və $42,7 \pm 3,1\%$) bir-birindən statistik dürüst fərqlənir ($p<0,001$). Onun xəstəliyin sağalmasına prediktoru kimi həssaslığı (sağalanlar arasında rastgolma ehtimalı) çox kiçikdir (4,9%), spesifikasiyyi (sağalmayanlar arasında rast gəlməməsin ehtimalı) orta səviyyədədir (86,6%), pozitivliyinin prognostik əhəmiyyəti (20,0%) neqativliyinin prognostik əhəmiyyətindən (67,3%) 3 dəfədən çox azdır.

Beyin qabığı boz maddesinin işemik zədəsinin olub-olmamasından asılı olaraq neonatal qıçolmaların yaxşılaşma ilə nəticələnmişinə ehtimalı bir-birindən statistik dürüst fərqlənmir ($56,0 \pm 3,1$ və $47,5 \pm 3,1\%$, $p > 0,05$).

EEQ-də əsas ritmin keşfetməsi patterni olan və olmayan xəstələr arasında letalitə ehtimalı müvafiq olaraq $18,5\pm2,4$ və $7,7\pm1,6\%$ hallarda müşahidə olunmuş və bir-birindən statistiki dürüst fərqlənməmişdir ($p<0,05$). Bu patternin letalitə ehtimalının yüksək olması görə həssaslığı (ölənlər arasında rastgalmış ehtimal) nisbətən yüksəkdir (53,6%), spesifikasiyyi (sağ qanalar arasında əsas ritmin keşfetməsi olamətinin olmaması ehtimalı) yüksək xərəkəti saviyiyədədir (70,3%), pozitivliyinin proqnostik əhəmiyyəti (əsas ritmin keşfetməsi ehtimalı) 18,5%, neqativliyinin proqnostik əhəmiyyəti (əsas ritmin keşfetməsi ehtimalı) 7,7%.

käsimmäməsi fonunda sağalma ehtimalı 92,3%-dır. Göründüyü kimi, asas ritmin kasılması sağalma ehtimalını etibarlı proqnozlaşdırılmışa imkan verir.

Ösas ritmin λ -Q diapazonunda olması patterni fonunda və onszu neonatal qicolmaların letallılıqla nəticələnməsi ehtimalı ($16,3 \pm 2,3$ və $8,8 \pm 1,8\%$) bir-birindən statistik dürüst fərqlənmmişdir. Bu əlamətin letallıq ehtimalı üçün həssaslığı (ölənlər arasında onur əşkar edilmiş ehtimalı) 46,4%, spesifikasiyi (sağ qalanlar arasında əlamətin olmaması ehtimalı) 69,8%, pozitivliyinin proqnostik əhəmiyyəti (əlamət fonunda letallıq ehtimalı) 16,3%, negativliyinin proqnostik əhəmiyyəti (əlamət olmadıqı hallarda sağalma ehtimalı) 91,2%-dir. Bu nümunədə də patternin negativliyi daha çox proqnostik əhəmiyyətə malikdir.

Ösas ritmin λ -Q diapazonunda olması və olmaması hallarında müalicənin sağalma ilə bitməsi ehtimalı müvafiq olaraq $23,8 \pm 2,7$ və $48,2 \pm 3,1\%$ təşkil etmiş və bir - birindən statistik dürüst fərqlənmmişdir ($p < 0,01$). Əlamətin sağalma ehtimalı üçün həssaslığı (sağlananlar arasında əlamətin rastgolma ehtimalı) 18,85, spesifikasiyi (sağalmayanlar arasında əlamətin rast gəlməməsi ehtimalı) 59,1%, pozitivliyinin proqnostik əhəmiyyəti (əlamət fonunda sağalma ehtimalı) kiçikdir ($23,8\%$), negativliyinin proqnostik əhəmiyyəti (əlamət qeydə alınmadığı hallarda sağalmanın baş vermeması ehtimalı) 51,8%-dir.

Ösas ritmin λ -Q diapazonunda olması və olmaması hallarında neonatal qicolmaların yaxşılaşması ilə bitmiş ehtimalı müvafiq olaraq $60,0 \pm 3,1$ və $43,0 \pm 3,1\%$ ($p < 0,01$) təşkil etmişdir. Qeyd olunan patternin yaxşılaşma nəticəsinə görə həssaslığı (yaxşılaşanlar arasında əlamətin rastgolma ehtimalı) 39,7%, spesifikasiyi (yaxşılaşmayanlar arasında əlamətin olmaması) 75,1%, pozitivliyinin proqnostik əhəmiyyəti (əlamətin olmasi fonunda yaxşılaşma ehtimalı) 60%, negativliyinin proqnostik əhəmiyyəti (əlamət qeydə alınmadığı hallarda yaxşılaşmanın olmaması ehtimalı) 57%-dir.

İktal epileptik aktivlik qeydə alınmış və alınmamış pasiyentlər arasında letallıq müvafiq olaraq $33,3 \pm 3,0$ və $9,5 \pm 1,9\%$ olmuş

($p < 0,010$). İktal epileptik aktivlik əlamətinin letallığın prediktoru kimi həssaslığı (letallılıq biten hadisələrdə əlamətin olma ehtimalı) 21,4%, spesifikasiyi (sağ qalanlar arasında əlamətin olmaması ehtimalı) 94,6%, pozitivliyinin proqnostik əhəmiyyəti (əlamət fonunda letallıq) 33,35, neqativliyinin proqnostik əhəmiyyəti (əlamət sağılmama ehtimalı) 90,5% olmuşdur.

İktal epileptik aktivlik fonunda və onszu pasiyentlər arasında sağalanların xüsusi çəkisi müvafiq olaraq $27,8 \pm 2,8$ və $41,4 \pm 3,1$ təşkil edərək bir-birindən statistik dürüst fərqlənmmişdir ($p < 0,01$). Bu əlamətin xəstələrin sağlanması üçün prediktoru kimi həssaslığı (sağlananlar arasında əlamətin rast gəlməsi ehtimalı) 5%, spesifikasiyi (sağalmayanlar arasında əlamətin olmaması ehtimalı) 91,2%, pozitivliyinin proqnostik əhəmiyyəti (əlamət fonunda sağalma ehtimalı) 27,8%, neqativliyinin proqnostik əhəmiyyəti (əlamətin olmaması fonunda sağalmamaq ehtimalı) 58,6%-dir.

İktal epileptik aktivlik əlaməti olan və olmayan uşaqlar arasında yaxşılaşma ilə eva yazılmış ehtimalı bir-birindən statistik dürüst fərqlənməmişdir ($38,9 \pm 3,1$ və $49,1 \pm 3,2\%$, $p > 0,05$).

Bəsliliklə, neonatal qicolma sindromu fonunda perinatal patologiyalarda MRT və EEG patternləri müalicənin effektivliyinin prediktoru kimi fərqli həssaslığı, spesifikasiya və proqnostik əhəmiyyətə malikdirler.

Tədqiqatın nəticələrinin müzakirəsi. Amerika Klinik Nörofizioloqlar Cəmiyyəti 2011-ci ilə daimi EEQ monitoringinin natiçərlərə əsaslananq hesab edir ki, neonatal qicolmlar bilavasita 6 səbəblə bağlı yaranır: hipoksiya və asfiksiya ilə əlaqəli ensefalopatiya; mərkəzi sinir sisteminin infeksiyaları; kəllədaxili qanaxma; maddələr mübadiləsinin anadangolma pozulmaları; perinatal insult; mərkəzi sinir sisteminin genetik mənşəli anomaloyaları. Bütün bu 6 səbəbi tezlaşdırıra və ağrıdırıra amillər situasion risk amilları hesab edilə bilər. Göründüyü kimi, neonatal qicolmaların risk amillərinə bizim yanaşmamız Amerika nörofizioloqların yanaşması ilə üst-üstə düşür.

Ödəbiyyatda mübahisəli məsələlərdən

biri yetkin olmayan uşaqlar arasında neonatal qicolmaların yayılma səviyyəsidir. Yuxarıda qeyd etmişik ki, bədən kütləsi < 1500 , $1500-2500$ qram olan yenidögülmüşlər neonatal qicolmaların tezliyi $55-130\%$ və 44% təşkil etmişdir [11]. Bizim müşahidəmizdə neonatal qicolmaların tezliyi müvafiq olaraq $11,8 \pm 2,76$ və $3,0 \pm 0,8\%$ olmuşdur. Anma bəzi alımlar daha böyük göstəricilər qeyd edirlər: hesab edilir ki, hesətasiya yaşı 28 həftədən az olan yenidögülmüşlərin 40-50%-da neonatal qicolmalar gözənləril [12]. Qeyd olunan məlumatlar arasında uyğunluq ilə növbədə yetkin olmayan uşaqlarda neonatal qicolmaların aşkarlanmasını çatınlıkları ilə izah oluna bilər. Hətta EEG monitorinqi belə yetkin olmayan uşaqlarda qicolma tutumlarının tam aşkar etməyə imkan vermir. Bundan sonra, yetkin olmayan yenidögülmüş mənhumu bədən kütləsi 500-2499 (hesətasiya yaşı 22 tam həftə - 37 tam həftə) intervalında olan uşaqları shata edir. Əksər ölkələrdə bədən kütləsi 500-1000 qram olan diridögülmüşlər perinatal dövrədə olur. Ona görə

də müxtəlif tədqiqatlarda yarımcıq doğulmuş uşaqlarda neonatal qicolmaların yayılma səciyyəsinin fərqi bədən kütləsinə görə standartlaşdırılmışdan iah oluna bilməz.

Nəticələrdən çıxarış:

1. MRT (kistoz encefalomalyasiya, qarışq atrofiya tipli hidrosefaliya, beyin qabığı boz maddəsinin işemic zədələnməsi) və EEQ (əsas ritmin kəsilməsi, əsas ritmin λ -Q diapazonunda olması, iti long dalğa kompleksi, Q ritmi diapazonunda kəskin dalğalı alışma, α - β diapazonunda kəskin dalğalı alışma, iktal epileptik aktivlik, iti long dalğa kompleksi formasında fokal ritmik aktivlik) patternləri neonatal qicolma sindromlu perinatal patologiyaların stasionar müalicəsi zamanı letallıq riskinən prediktörələrdir;

2. Neonatal qicolmaların letallıq prediktörələrinən spesifik əlamətlərinə iktal epileptik aktivlik (94,6%), α - β ritmi diapazonunda kəskin dalğalı alışma, beyin qabığı boz maddəsinin işemic zədələnməsi (94,1%) aiddir.

ƏDƏBİYYAT

1. Pisani F., Facini C., Pelosi A., Mazzotta S., Spagnoli C., Pavlidis E. Neonatal seizures in preterm newborns: A predictive model for outcome // European Journal of Paediatric Neurology, – 2016. Vol. 20, – pp. 243-251.
2. Gano D., Sargent M. A., Miller S. P. et al. MRI findings in infants with infantile spasms after neonatal hypoxic-ischemic encephalopathy // Pediatr. Neurol., – 2013. Vol. 49, – pp. 401-417.
3. Vasudevan C., Levene M. Epidemiology and an etiology of neonatal seizures // Seminars in Fetal & Neonatal Medicine, – 2013. Vol. 18(4), – pp. 185-191.
4. Морозова Е.А., Сиргеева Р.Р., Морозов Д.В. Современные проблемы диагностики и лечения неонатальных судорог // Эпилепсия и пароксизмальные состояния, – 2018. Vol. 10(4), – pp. 017-025.
5. Riviello J.J. Drug therapy for neonatal seizures: part 1 // Neuro Reviews, – 2004. Vol. 5, – e215.
6. Neubauer D., Soltirovska-Salamon A., Osredkar D., Panjan D. Management of refractory neonatal seizures // Research and reports in Neonatology, – 2014. Vol. 4, – pp. 417-429.
7. Амплитудно-интегрированная электроэнцефалография в оценке функционального состояния центральной нервной системы у новорожденных различного гестационного возраста. Клинические рекомендации под редакцией академика РАН Н.Н. Володина, – 2015. 44 с.
8. Башмакова Н.В., Краева О.А., Костусова Е.В. и др. Особенности биоэлектрической активности мозга у недоношенных новорожденных в неонатальном периоде // Лечение и профилактика, – 2017. T. 7, – №4(24), – с. 24-30.
9. Стентон Г. Медико-биологическая статистика. Москва: Практика, – 1999. 459 с.
10. Флетчер Р., Флетчер С., Вагнер Э. Клиническая эпидемиология. Основы доказательной медицины. Москва: Медиа-Сфера, – 1998. 347 с.
11. Queensland Clinical Guideline: Neonatal Seizures. May 2017. www.health.qld.gov.au/qcq.
12. Vesoulis Z.A., Mathur A.M. Advances in Management of neonatal seizures // Indian J. Pediatr., – 2014. Vol. 81(6), – pp. 592-598.

REFERENCES

1. Pisani F., Facini C., Pelosi A., Mazzotta S., Spagnoli C., Pavlidis E. Neonatal seizures in preterm newborns: A predictive model for outcome // European Journal of Paediatric Neurology, – 2016. Vol. 20, – pp. 243–251.
2. Gao D., Sargent M. A., Miller S. P. et al. MRI findings in infants with infantile spasms after neonatal hypoxic-ischemic encephalopathy // Pediatr. Neurol., – 2013. Vol. 49, – pp. 401–417.
3. Vasudevan C., Levene M. Epidemiology and an etiology of neonatal seizures // Seminars in Fetal & Neonatal Medicine, – 2013. Vol. 18(4), – pp. 185–191.
4. Morozov Ye.A., Sergeyeva R.R., Morozov D.V. Sovremennyye problemy diagnostiki i lecheniya neonatal'nykh sudorog [Practical aspects of diagnosis and treatment of neonatal seizures] // Epilepsiya i paroksizmal'nyye sostoyaniya [Epilepsy and paroxysmal conditions], – 2018. Vol. 10(4), – pp. 017–025.
5. Rivelli JJ. Drug therapy for neonatal seizures: part I // Neo Reviews, – 2004. Vol. 5, – e215.
6. Neubauer D., Soltirovska-Salamon A., Osredkar D., Panjan D. Management of refractory neonatal seizures // Research and reports in Neonatology, – 2014. Vol. 4, – pp. 417–429.
7. Amplitudno-integriruyannaya elektroenzefalografija v otsenke funktsional'nogo sostoyaniya tsentral'noy nervnoy sistemy u novorozhdennykh razlichnogo gestatsionnogo vozrasta [Amplitude-integrated electroencephalography in assessing the functional state of the central nervous system in newborns of different gestational ages]. Klinicheskiye rekomendatsii pod redaktsiyey akademika RAN N.N. Voldolina [Clinical guidelines edited by academician of RAS N.N. Voldolin], – 2015. 44 p.
8. Bashmakova N.V., Kravtseva O.A., Kostousova Ye.V. i dr. Osobennosti bioelektricheskoy aktivnosti mozga u nedonoshennykh novorozhdennykh v neonatal'nom periode [Features of bioelectrical activity of the brain in preterm infants in the neonatal period] // Lecheniye i profilaktika [Treatment and prevention], – 2017. Vol. 7, – No. 4(24), – pp. 24–30.
9. Stenton G. Mediko-biologicheskaya statistika [Biomedical statistics]. Moscow: Praktika [Practice], – 1999. 459 p.
10. Fletcher R., Fletcher S., Vagner E. Klinicheskaya epidemiologiya. Osnovy dokazatel'noy meditsiny [Clinical epidemiology. Basics of evidence-based medicine]. Moscow: Media-Sfera, – 1998. 347 p.
11. Queensland Clinical Guideline: Neonatal Seizures. May 2017. www.health.qld.gov.au/qcg.
12. Vesoulis Z.A., Mathur A.M. Advances in Management of neonatal seizures // Indian J. Pediatr., – 2014. Vol. 81(6), – pp. 592–598.

Сафарова А.Г.

ЭЛЕКТРОЭНЦЕФАЛОГРАФИЧЕСКИЕ И МАГНИТНО-РЕЗОНАНСНАЯ ТОМОГРАФИЯ, ПРЕДИКТОРЫ ЭФФЕКТИВНОСТИ ЛЕЧЕНИЯ НЕОНATALНЫХ СУДОРОГ

Кафедра неврологии и клинической нейрофизиологии Азербайджанского государственного института усовершенствования врачей им. А.Алиева; Республиканский диагностический центр, Баку

Резюме. Представлены результаты исследования, проведенного с целью оценки роли паттернов ЭЭГ и МРТ как объективного предиктора эффективности лечения судорог у новорожденных.

Проанализированы методом сплошного обхвата истории болезни 250 новорожденных с диагнозом неонатальных судорог, поступивших в стационар.

Соответственно были выявлены факторы риска, группировка пациентов по их характеристикам (клинические, анамнестические, ЭЭГ и МРТ) и вариантам симптомов, оценка уровня летальности, вероятности улучшения и выздоровления в каждой группе и 95% доверительного интервала, определение точности различия между группами по критерию χ^2 .

Паттерны МРТ и ЭЭГ патологии при перинатальных патологиях на фоне неонатального судорожного синдрома имеют различную чувствительность, специфичность и прогностическую значимость как предикторы эффективности лечения.

По мнению автора, паттерны МРТ (кистозный энцефаломиелит, смешанная атрофическая гидроцефалия, ишемическое повреждение серого вещества коры головного мозга) и ЭЭГ (прерывание основного ритма, наличие основного ритма в диапазоне λ - Q , комплекс «острая – медленная волна», вспышка островолновой активности в диапазоне Q-ритма и в диапазоне δ - β ритма, иктальная эпилептическая активность, очаговая ритмическая активность в виде комплекса «острая – медленная волна») – являются предикторами риска летальности при стационарном лечении перинатальных патологий с судорожным синдромом у новорожденных.

К наиболее специфическим признакам среди предикторов летального исхода относятся: иктальная эпилептическая активность – 94,6%, острая-медленная волна в диапазоне δ - β ритмов, ишемическое повреждение серого вещества коры головного мозга – 94,1%.

Safarova A.G.

ELECTROENCEPHALOGRAPHIC AND MAGNETIC RESONANCE TOMOGRAPHY, AS PREDICTORS OF THE NEONATAL SEIZURES TREATMENT EFFICIENCY

Department of Neurology and Clinical Neurophysiology, Azerbaijan State Advanced Training Institute for Doctors named after A. Aliyev, Republican Diagnostics Center, Baku

Summary. The results of a study conducted to assess the role EEG and MRT as objective predictors of the efficiency of neonatal seizures treatment are presented.

The medical histories of 250 newborns admitted to the hospital with diagnosis of neonatal seizures were analyzed by the method of full coverage.

Correspondingly, risk factors were identified, patients were divided into groups according to their characteristics (clinical, medical history, EEG and MRI) and symptom options, assessment of the mortality rate, the likelihood of improvement and recovery in each group was conducted with 95% confidence interval, the accuracy of the difference between the groups was determined by the criterion χ^2 .

MRT and EEG patterns at perinatal pathologies have different sensitivity, specificity and prognostic significance as predictors of treatment effectiveness.

According to the author, patterns of MRT (cystic encephalomyelitis, mixed atrophic hydrocephalus, ischemic damage to the gray matter of the cerebral cortex) and EEG (interruption of the main rhythm, the presence of the main rhythm in the λ - Q range, the acute-slow wave complex, an outbreak of island-wave activity in the Q-rhythm and in the δ - β rhythm range, ictal epileptic activity, focal rhythmic activity in form of the complex “sharp – slow wave”) are predictors of fatality risk at inpatient treatment of perinatal pathologies with convulsive syndrome in newborns.

The most specific signs of fatality predictors include: ictal epileptic activity – 94.6%, acute-slow wave in the range of δ - β rhythms, ischemic damage to the gray matter of the cerebral cortex – 94.1%.

Səfarova Almaz Qərib qızı – Ə.Əliyev adına Azərbaycan Dövlət Hökimiyyəti Təkmilləşdirmə İnstitutunun dissertanti

E-mail: s_almaz71@mail.ru

Rəyçi: t.e.d. M.C.Sultanova